



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

IV Yazı

Ailəsi

Atası-Axund Hacı Molla Ələkbər Rəsulzadədir. Novxanı kəndinin çox tanınmış axundu olub. 1926-ci ildə dünyasını dəyişib. Məzarı Novxanı kənd qəbirşarlığındadır.

Anası-Zal qızı Ziynət rəhmətə gedib. Analığı Maral xanım Məmməd Əminə və bacısı Şəhərbani xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə SSRİ sərhəddini keçərək Kərbala ziyarətinə gedib. 1937-ci ildə Məmməd Əmin Rəsulzadənin anası olduğu üçün Kazaxstana sürgünə göndərilib və orada vəfat edib.

Bacısı-Şəhərbani xanım Məmməd Əmin Rəsulzadənin yeganə bacısı olub. Şəhərbani xanım Kərbəlayı Əli ilə ailə həyatı qurmuşdur. Onların 4 övladı dünyaya gəldi: Suqra, Tutu, Həsən və Kübra. Təqiblər, sixintilər onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra Məmməd Əmin Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilmeyiblər.

Heyat yoldaşı-Ümbülbənu Rəsulzadə. Ümbülbənu Rəsulzadə (1888, Rusiya İmpriyasi - 1940, Kazaxstan SSR). Məmməd Əmin Rəsulzadənin həyat yoldaşıdır. 1888-ci il doğumlu Ümbülbənu xanım Məmməd Əmin Rəsulzadənin həmdə emisi qızı idi. Məmməd Əmin Rəsulzadə onunla 1909-cu ildə ailə qurub. 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq Məmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul Məmməd Əmin Rəsulzadənin oğlu olduğu üçün güllələndikdən sonra ailəsi ilə birlikdə Kazaxstanın Çolak-Kurqan yaşayış məntəqəsinin, sonradan ise Taldı-Kurqanda sovxoza məskunlaşırlar. Oğlu Rəsulu unuda bilməyən Ümbülbənu xanım ağır sürgün həyatında üreyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, ele orada da dəfn edilib.

Qızı Lətifə-Məmməd Əmin Rəsulzadənin ilk övladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahicdən olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını Müsavat partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Kazaxstan'a Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Firuzə isə təsadüfən sağı qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər almır. Ehtimələ görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.

Qızı Xalidə-Məmməd Əmin Rəsulzadənin kiçik qızı Xalidə (1916-ci ildə anadan olub) ailəsinin ölümündən sonra Kazaxstanda Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.

Oğlu Rəsul-Məmməd Əmin Rəsulzadənin iki oğul övladı olub. Rəsul və Azər. Oğlu Rəsul 1914-cü ildə anadan olmuş-

dur. Texnikumda təhsil almışdı. Rəsulun şeir yazmaq istədiyi da olub. 1934-cü ildən təqib edilib. 1938-ci il yanvarın 15-də Novxanadəki bağlarında həbs olunmuşdur. Həbsən əsas: "Məmməd Əmin Rəsulzadənin oğludur" və "əksinqləbi iş aparıb". Cəmisi iki dəfə dindirilib. Her şey "sübut olunub" və Azərbaycan SSR XDİK Üçlüyünün qərarı ile 1 mart 1938-ci il qərarı ile 6 mart 1938-də 24 yaşında güllələnib, emlakı da müsədidi edilib, yalnız 27 oktyabr 1989-cu ilde bərəət alıb.

Oğlu Azər -kiçik oğlu Azər Məmməd Əmin Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. Məmməd Əmin Rəsulzadə Stalin onu Moskvaya apararkən eve gedib, ailəsi ilə görüşə bilib. İki aylıq usağın-

göre, bu xanım 1935-ci ilə qədər de-faktı Polşa Respublikasının lideri olmuş marşal Yozef Pilsudskinin qardaşı qızı idi. Onlar evləndikdən sonra ömür boyu ona sadıq qalan Vanda xanıma Rəsulzadə Leyla adını verib. Leyla Rəsulzadə 21.05.1974-cü ildə vəfat edib.

Məmməd Əmin Rəsulzadənin eyni zamanda dövrü çatışmazlıqları nezərdə tutaraq bir sıra hikmətiz kəlamları da vardır. Biz də öz növbəmizdə onlardan bir neçəsini xatırlatmağı özümüzə borc sayıq: "Coğrafi mövqə etibarilə Avropa ilə Asiya arasında yerləşən Qafqaz, milli ünsütlər və medəni deyərləri baxımından da iki aləmi təşkil edən keçiddir. XIX əsrin Avropasında hökm sürən, indi de XX əsr Asiyasını bürüyen böyük fikir, milli istiqal fikri burada mütləq zəfər cala-caqdır."

"Qanmadıq ki, illər uzunu bizim qanımızı soran "rəisler, ağalar" bize rəis deyillər, bizim həqiqi rəisimiz özümüzük, cəmaətdən böyük qüvvə heç bir şey yoxdur."

"Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruza lər rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!"

"Milli mədəniyyətə dayanması və milli demokratik türk dövlətçiliyi təməli üzərində qurulması etibar ilə Azərbaycan ilk türk dövləti və ilk müsəlman cümhuriyyətidir."

Məmməd Əmin Rəsulzadənin milli cümhuriyyət haqqda təlimi və dövlətçilik konsepsiyası bu günə səsləşən miqyası, demokratik və humanist səciyyədən ibarətdir. Bu təlimlər azərbaycanşunaslığı hər cür ümumşərq və ümumişlam anlayışının mücərrədiliyindən təmizləyir. Güney Azərbaycanla vəhdət idəyəsini, bütün türk dünyası ilə mədəni-mənəvi birliliyi milli tamlıq və bütövülüy ısa bütün kəşkinliyi ilə irəli sürür. Təkca nəzəriyyədə

yox, əməli fəaliyyətdə də Məmməd Əmin Rəsulzadə bu meyara sadıq qalmışdır.

İyirminci yüzilliyin birinci onilliyindən başlayaraq onun adı Qacar Dövləti (sonrakı adı İran), Türkiyə, Öfqanistan, Qafqaz, Volqaboyu ölkələrində, Türküstəndə (Orta Asiya), Avropa şərqşunaslığı və siyasi dairələri miqyasında da məşhur olmuşdur.

Məmməd Əmin Rəsulzadə bizim milli keçmişimizdən ən işiqli, ən tragik tarixi şəxsiyyətlərdən biridir. Bu şəxsiyyət bir rəmz, metafora axtararkən Rəsulzadə özü köməyimə gəldi: "Əsrimizin Səyavuşu" kitabında qəhrəman-xalqın özüdür. Məhz xalqımızı -XX əsrin ən önemli bir Qərb və Şərq tekamülüne bu qədər yaxın iken ondan bu qədər uzaq düşən Azərbaycanı o, "Əsrimizin Səyavuşu" adlandırır.

"Zəmanəmizin Səyavuşu"- mənənə elə gəlir ki, Azərbaycana aid edilən bu obrazın həm də Rəsulzadənin özüne dəxli var. Çünkü Azərbaycanı o anda bir rəmz, bir simvol kimi Məmməd Əmin Rəsulzadə özü təmsil edirdi. Məhz durğunluq və ehkam dövründə yasaqlar və kılıdlar altına düşən bu rəmzi azad səmaya qaldırmaq və bir daha enməyə qoymamaq bizim və sabahki nəşrin mənəvi borcudur. Çünkü Rəsulzadə özü demişkən: "Bir kərə yüksələn bayraq bir daha enmez".

Məmməd Əmin Rəsulzadənin yeganə, yadigar qalan səsini 1953-cü ildə lətə alişlər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 35 illiyi münasibəti ilə Məmməd Əmin Rəsulzadə xalqa müraciət edir:

Məmməd Əmin Rəsulzadənin "Amerikanın səsi" radiosu ilə Azərbaycana xitabı.

Əziz Vətəndaşlarım!

"Amerikanın səsi" radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin en böyük günü olan 28 Mayısda sizləre xitab edirəm. 100 il sürən çar əsərindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayı - Millisi Azərbaycan Cümhuriyyətinin istiqalılını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millet olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millet olaraq varlığını isbat edən Azərbaycan xalqı bu dövlət qurmuş və bu dövlətin istiqalı uğrunda bütün mövcudiyəti ilə meydana atılmışdır. Mədəni bütün bir tərcəkeyə (mirasa) malik olan Vətənimiz siyaset sahəsində çox böyük və dəyərləri həmələr göstərməsidir. İstiqal uşruna yapılan

tarixi savaşların ən qanlısı XIX əsirin başlarında Rusiya carlığına qarşı yapılmışdır. 30 il qədər süren bu savaş qəhrəmanlıqlarla doldur. Cavad xanın 1804-də Gencədeki şanlı qəzası diller dastanıdır."

"Öləmek var, dönmək yoxdur." Bu, həqiqi vətənpərvəstlərin tətbiq etdikləri en müqəddəs bir şəhərdir.

28 Mayis 1918-də istiqalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şəhərindən istifadə ediyordu. "Hər millət öz müqəddərətini özü həll etməyə selahiyyətdər" dəsturunu xalqın ümumi rəyinə uyaraq istiqalını elan edirdi. İstiqal elanı üzərinə quşulan milli Azərbaycan hökuməti az zamanda məməkətdən çox böyük işlər gördü. 100 ilən bəri əsgerlikdən mən edilən Azərbaycanda bir ordu yaratdıq. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabitə və əmniyyət qüvvətləri vücuda getirilib. Sosial sahədə əsaslı islahata girişidik. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırlanıq. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər alıq. Xalqı az zamanda oxutmağa başladıq. Türkəni dövlətin rəsmi dili elan etdik. Orta və ali məktəblər açıldıq. Qərbi Avropa demokrasiyaları tipində xalq nümayəndələri cavabdeh bir hökumət üsü-idarəsi yaratdıq. Hakimiyət Milli Məcisin elində idi. Parlamentdən etimad almadiqca heç bir hökumət iş başında qala bilməzdi. Məməkətdə tam bir azadlıq vardı. O zaman indi Sovet zamanında olduğu kimi terror denilən şeyden heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmir və amanda idi. Vətənin qapıları şimdə olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hərəkətə gedərdi. Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətlərə təsisp edilmişdi. Bütün milletlərlə alis-veris vardi. Bütün bunların neticəsində idi ki, cümhuriyyətimizin istiqalı Avropa dövlətləri ilə Birleşik Amerika tərəfindən tanıdı. Onları təqibən böyük bir çox dövlətlər daha istiqalımızı tanıdırılar.

Heyhat! Qədər imtahanları təmam dəyildi. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Belə azadlığı istiqalımızı qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məməkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə Sovet propagandaçıları bir qanlı istila hərəkatını siza azadlıq və istiqal hadisəsi kimi göstərdi. Sizdə sizə dünyanın ən azad və demokrat rejimi kimi qələmə verilən Sovet quruluşu işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqavisa etmək imkənində ol-saydırınız bunun nə qədər doğru olduğunu gözünüzə görəndir. Azadlığımızı əlimizdən alan milletdən qorxmuyorlarsa dəmir pərdəni qadırsınlar, azadlıq elan et-sinlər. Edə bilməzlər. Çünkü ağla qara meydana çıxır. Onlar şəbərə kimi midirlər, günəşdən qacırlar.

Vətəndaşlar! Üç rəngli istiqal bayrağımızı döşələrində gəzdirən buradakı Vətən ayrışı bizlərdən, orada hər türli qorxu ve təhdid alındıqda qələbləri istiqal eşqi ilə çırpan azadlıq ayısı sizlərə çoxdan salamlar gönderir, 28 Mayis istiqal qurbanlarının əziz ruhları hüzurunda hörmetlə eylilir və her iki tərefi birləşdirən milli böyük həsərləri şairin deyişi ilə dile getirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə qan, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

(ardı var)



"Demokrasi idarəsi hər cürə qorxudan və zorlamanan azad bir idarə sistemidir. Bütün dünya bu sisteme tabe olmalıdır, insanlıq rahatlıq üzü görməyəcək."

"Gələcək-millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənən deyil, milli hakimiyətə, haqqə və hürriyyətə dayanan istiqalçılığının dir."

"Fikri, milli və siyasi istiqalın kökü iqtisadi istiqalıdır."

"Hürriyyətin bir ənzadası var."

"İnsanlara hürriyyət, millətlərə istiqal!"

"Müstəqillik, azadlıq, dövlətçilik istədiyi xalqımızın qanında, tarixi yaddasımızdır."

"Rusiyada zühr edən böyük ingiləb dərəgə həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyətə istiqal haqları idi."

"Səfir bulundurmaya haqqı olmayan bir istiqalı istəməyiz!"

"Yaşasın istiqal, Yaşasın Azərbaycan!"